



**2006-cı il martın 27-də Moskva şəhərində imzalanmış
«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və
Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və
təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə
Nazirliyi arasında əməkdaşlığın fəallaşdırılması haqqında
Protokol»un təsdiq edilməsi barədə**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2006-cı il martın 27-də Moskva şəhərində imzalanmış «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında əməkdaşlığın fəallaşdırılması haqqında Protokol» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 12 mart 2007-ci il

Nö 2034

*«Azərbaycan» qəzetində dərc edilmişdir (15 mart 2007-ci il, № 56)
(«VneshExpertService LLC»)*

*«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart
2007-ci il, № 3, maddə 266) («VneshExpertService» LLC).*

**Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyi və Rusiya Federasiyasının mülki müdafiə,
fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılması üzrə Nazirliyi arasında əməkdaşlığın**

fəallaşdırılması haqqında Protokol

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (bundan sonra —Azərbaycan FHN) və Rusiya Federasiyasının mülki müdafiə, fəvqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi (bundan sonra — Rusiya FHN) 9 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təbii və texnogen xarakterli fəvqəladə hallar, onların nəticələrinin aradan qaldırılması və xəbərdarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar olaraq, təbii və texnogen xarakterli fəvqəladə hallar və onların nəticələrinin aradan qaldırılmasına dair xəbərdarlıq məsələlərində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün maraqlı olduqlarını təsdiq edir və aşağıdakı niyyətlərini bildirirlər:

1. Təbii fəlakətlər və sənaye qəzaları və onların nəticələrinin aradan qaldırılması, göstərilən sahədə təşəbbüs irəli sürmək və birgə tədbirlər planlaşdırma məsələləri üzrə Azərbaycan və Rusiyanın əməkdaşlığını fəallaşdırmaq.
2. Azərbaycan FHN və Rusiya FHN-nin mütəmadi olaraq fəvqəladə hallarda xəbərdarlıq və onların aradan qaldırılmasında qarşılıqlı yardım üzrə səylərini əlaqələndirilmək habelə, zərurət yarandıqda, o cümlədən üçüncü ölkələrin maraqlı olduqda belə, göstərilən sahədə layihələrin hazırlanması və həyata keçirilməsini yerinə yetirmək.
3. Azərbaycan və Rusiyanın xilasetmə və yangınsöndürmə xidmətlərinin müvafiq avadanlıq, texnika və ləvazimat, qabaqcıl texnologiyaların tətbiqi ilə təchiz edilməsi sahəsində birgə fəaliyyəti təşkil etmək.
4. Müntəzəm olaraq birgə seminarların, həmçinin Azərbaycan və Rusiyanın xilasetmə və yangınsöndürmə xidmətlərinə təlimlərin keçirilməsi.
5. Fəvqəladə hallara dair xəbərdarlıq və onların aradan qaldırılması sahəsində normativ və hüquqi aktların hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi.
6. Müntəzəm olaraq əhalinin və ərazilərin, həmçinin sərhədyanı ərazilərin təbii fəlakət, texnogen qəza və yangınlardan mühafizəsi sahəsində təcrübə mübadiləsi məqsədilə görüşlər və geniş məsləhətləşmələr keçirmək, o cümlədən fəvqəladə hallara münasibət məsələlərinə vahid yanaşmanın hazırlanması.
7. Azərbaycan FHN-nin kadrlarının hazırlıqlarının artırılması və yenidən hazırlanmaları imkanları haqqında məsələləri Rusiya FHN-nin ali təhsil müəssisələrində hər iki tərəfə münasib şəraitdə öyrənmək.
8. Fəvqəladə hallar və müvafiq beynəlxalq təşkilatlar üzrə Dövlətlərarası Şura çərçivəsində qarşılıqlı fəaliyyəti həyata keçirmək.
9. Azərbaycan FHN və Rusiya FHN-nin informasiya-idarəetmə mərkəzləri və əməliyyat xidmətləri arasında birbaşa əlaqələr yaratmaq.
10. Azərbaycan FHN və Rusiya FHN-nin müvafiq orqanlarına (regional mərkəzlərinə) fəvqəladə halların aradan qaldırılması və xəbərdarlıq sahəsində sərhədyanı əməkdaşlığı inkişaf etdirməyə tapşırmaq.

Bu Protokol imzalandığı gündən qüvvəyə minir.

Bu Protokol 27 mart 2006-cı il tarixdə Moskva şəhərində, iki əsl nüsxədə, Azərbaycan və rus dillərində imzalanmışdır və hər iki mətn autentikdir. Bu Protokolun müddələrinin şərhində fikir ayrılığı yarandıqda, rus dilində olan mətn tətbiq ediləcəkdir.

*Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyi
adından
(imza)*

*Rusiya Federasiyası mülki müdafiə, fəvqəladə
hallar və təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılması üzrə
Nazirliyi
adından
(imza)*